



Azərbaycan Respublikasının
Medianan İnkışafı Agentliyi

Dini və milli tolerantlıq, millətlərərəsi münasibətlərin inkışaf etdirilməsi;


Azərbaycanda tolerantlıq mühiti her zaman en yüksək səviyyədə olduğunu burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətləri, dialoq hər edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfransları keçirilir. Dünyanın müxtəli fləkərləri, dilləri temsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi "Globallaşma, din, ənənəvi deyərlər" mövzusunda tədbir 2010-cu illin aprelində məhz Bakı şəhərində keçirilib.

Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişləndirməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Prezident İlham Əliyevin şəxsi teşəbbüsü ilə her ikən iden Bakıda Ümumdünya Mədəniyyətlərərəsi Diaqo Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Suraşının Şimal-Cənub Mərkəzi, ISESOKO, BMT-nin Dünyə Turizm Təşkilatının tərəfdarlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülükün, dini müxtəlifliyin, mili və dini tolerantlığın, multikulturalizmin, milli-mənvi deyərlərin inkişafında və təhlili edilmişdir. Heydər Əliyev Fonduunun evezolunmaz xidmətləri var. Multikulturalizm bu formada geniş təsbit və tətbiq olunmasa. Azərbaycanın dünyaya olan təhfələrinən biridir. Azərbaycanda tarixen müxtəli mezhəber və dillər arasında qarşılıqlı hörmət və həmşəylilik mövcud olub. Həq vaxt dini və mezhebi zəmində qarşıdurular, dini çəkismeler baş vermemişdir. Bu, onu göstərir ki, Azərbaycanda mezhəblerərərəsi tolerantlıqın derin tarixi kökləri var. Azərbaycan dövlətçilik tarixinə nəzer salırdıq, aydın şəkilde görürük ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarəzəsində və milli dövlətçiliklən berqərər edilmişsi istiqamətindəki fealiyyətində müxtəlif mezhəbe mensub ziyālilar, maarifçilər və ictimai xadimlər fealiyyət göstərmiş, hem de mezhəb fərqliyinə nezər almadan azərbaycanlı ideyaları etrafında birləşiblər. Günümüzdə aydın nezər carpi ki, dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli deyərlərindən biridir. Azərbaycanın dillərərəsi və mez-

hebərərəsi münasibətlər modelinin dünyanın bir çox müsləman ölkəsi üçün nümunə teşkil etdiyi vurğulanır. Neticə olaraq, bir daha vurğulanmalıdır ki, Azərbaycanda heyata keçirilən dili səyasetin prioritətlərini, bir tərəfdən, bütün vətəndaşların, o cümlədə dini azaqlıqların dili etiqad azadlığının təmin etmək, digər tərəfdən, dini təhlükəsizliyin tərkib hissəsi olan dini tolerantlığın berqərər edilmesi teşkil edir.

Dini Qurumlarla İş üzre Dövlət Komitəsinin sədr müavini Seyavuş Heydərov da "Global sülh: Elm və dinin vəhdəti" mövzusunda elmi-praktik konfransda çıxışında deyib ki, bəhənə Azərbaycanda dinlərərəsi harmoniya en yüksək seviyyəyədədir. Bu, dünyada analoqu olmayan en yüksək formadadır. O bildirib ki, ölkəmiz buna bir gün olmayıb. Əsası Ulu Önder Heydər Əliyev tərəfindən qoyulan bu siyaseti Prez-

bal Diaqo Forumunun işti-rakçılarına məktubunda vurğulayıb ki, fərqli sivilizasiyaların qoşlaşdırılmasına yerləşən Azərbaycanda heq vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşidurma baş vermişdir. Tarixin qarşılıqlı etimadına və hörmətə əsaslanan mütləqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Tolerantlıq və multikultural dayərlər Azərbaycan əməkciyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərərəsi Diaqo Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniy-



Azərbaycanda xalqlar dostluq və qardaşlıq şəraitində yaşayır

"Bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda süh və qarşılıqlı hörmət formalasər"

dən İlahə Əliyev uğurla davam etdirir. Qarabağ müharibəsə zamanı da bəzən bu harmoniyani hansı səviyyədə olduğunu gördük. Bəzən bu harmoniyani dünyaya ixrac etməliyik: "Deyirler ki, sivilizasiyaların toqquşması labübdür. Nəcə edə bilərik ki, sivilizasiyaların toqquşmasına, qovuşuna, tekamüllə, inkişaf üçün bir-birinə dəstək versin. Biz xəsta dünyamızın sağalması üç yoxarisənin müyyənləndirilməsinə çalışmalıyıq". S.Heydərov eləvə edib ki, ister müsləman ölkələri tərəfindən, əlece da bəzi xristian yənəmlü, yəni Qərəb ölkələri tərəfindən bu təhdidlər görürlər. Sədr müavini diniñ siyasələndirilməsi formatında, əlece da mezbəhçiliyin təhlili formatında bunları gördüklerini deyib: "Din öz mahiyyətindən uzaqlaşdırınraq alete, vəsileye çevriləndə, maraqların icrasına yönəldə, elbette ki, din təhlükəli məyara çevrilir". Sayavuş Heydərov arxa-yınlığının eleyhinə olduğunu qeyd edib: "Çünki təhdidlər ciddi və təhlükəlidir. Bezan açıq, bezan de qapılı formatda olur. Ona görə bəzəsədə bizi həmisi ayıq olmamışq. Bəzəsədə bizi ictmialıytıl dinqqətində olmalıdır, hem dövlət bunu öz nezərtində saxlaysı".

Prezident İlham Əliyevin Kral Abdulla bin Əbdülezzəz Beynəlxalq Dillərərəsi və Mədəniyyətlərərəsi Diaqo Merkezinin Lissabonda teşkil etdiyi Qlo-

yetlərərəsi münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırı ki, etnik-mədəni müxtəliflik açıcı xətt deyil, ekşine, xalqlar arasında ahengdar inkişaf xidmət edən unikal servətdir. Azərbaycanda tarix boyu İslam dininə böyük hörmətə yaşılmış, İslami dəyərləri təbliğ edilib. Dövlət müstəqilliyyinin bərpasından sonra ölkəmizde beynəlxalq konfranslar, müxtəlif dini konfesiyaları bir araya getirən tədbirlər keçirilir. Bütün bunlar göstərdi ki, Azərbaycan müsləman ölkənin uğurlarını, inkişafını qəbul edir, bütün dillərərə hörmətə yaşıran və tolerant olərəq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizde tekce müsləmanlar deyil, xristianlar, yəhudilər də süh və emin-amanlıq şəraitində yaşayırlar. Bu toleransi bütün dönya üçün nümunədir". Qeyd edək ki, Qafqaz Müsəlmanları İdəresinin (QMI) Qazılar Şurası Qurban bayramı münasibətlərə fətva verib. Bildirilib ki, bütün şəmavi dillərin ezzit tutduğu bu məqəddəs gün əsrlər boyudur dünəyimizə ümumbaşarı birlik və insanperverlik mesajını çatdırır: "Şü-kürələr olsun ki, həmşəyilk, yardımlaşma və mənəvi temizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfer abu-havasında - separata rejimin səkütfü, müqəddəs bayraqımızın Xankendide, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin berqəsi,

Zəngilan məscidinin yenidən nefis inşası, minarələrimizdən ucalan azan sedalarının qırımı ilə qarşılıyır. Müstəqillik tariximizdə ilk defə erazi bütövlüyüne və suverenliyinə tam təmin etmiş ölkəmizdə Böyük Qayıdırış ruh yüksəkliyi yaşıanır, ata-baba torpaqlarına qaydanlar dualarla İsləməyi qurbanı ibadatını yeriye yetirir".

İlahiyyat üzre felsefə doktoru Ək-rəm Həsənov "Şərq"ə açıqlamasında bildirilər ki, Azərbaycanda dillərərəsi xoş münasibətlər mövcuddur. İlahiyyatçı-alim sözlərinə görə, dünəyin heq bir yerində belə təcrübə yoxdur:

"Müsəlmanlar yaşıyan bir çox ölkələrə mezbəh qarşidurmaları, müxtəlif xüsusiyyətinin dini mezbəhərin düzülməz tendensiyasını müşahidə etməkdiyik. Ancaq Azərbaycanda biz sistemli şəkildə teşkil olunan dillərərə dialoglarının və dillərərə xoş münasibətlərin təzahürünü görməkdəyik. Birinci və ikinci Qarabağ döyuşlərindən ox çox istediyimiz o idi ki, ilk növbədə müsləman ölkələri tərəfində dursunlar. Yəhudi ölkəsi İsrail bizi müdafiə etse de, Fələstin hökuməti ermənilərin tərəfində durdur. Bir müsləman ölkəsi kimi Seudiyyə Ərebistanı bizim mövgəyimizi müdafiə etdi. Türkiye hem dost, hem qardaş dövlət kimi daim yanımızda olsa. Bütün İran vətəndaşları qarşılıqlı hörmət formalaşdır. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə dövlət-din münasibətlərə zəngin milli-tarixi ənənələrə əsaslanır və beynəlxalq hüquqi normalşərə tənzimlər".

"Biz bu təcrübəni heyata keçirdiyimiz dini siyasetin uğuru təminatı kimi qəbul edir və mövcud ictimai-siyyasi sahilin, vətəndaşın hemşəyiliyinin, nümunəvi dözümlülük mühitinə vacib amili kimi dəyərləndiririk".

İsmayıllı Qocayev

Ermenistana seferler edirdi və mövqeyimizi müdafiə etmirdi. Ya da zeif müdafiə edirdi. Amma biz bütün ölkələrə normal münasibətlər, eməkdaşlıq təklif etmişik".

Ə.Həsənov bayan edib ki, Azərbaycanda müxtəlif xalqlar heyat sü-rür, fərqli dillərərə nümayəndələri yaşayır:

"Hamısı dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bütün ölkələr bizim dini dözümlülükümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda süh və qarşılıqlı hörmət formalasər. Prezident İlham Əliyev deyib ki, son illər sivilizasiyalarası diaqo, multikultural dayərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanı na əvvilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasetin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə dövlət-din münasibətlərə zəngin milli-tarixi ənənələrə əsaslanır və beynəlxalq hüquqi normalşərə tənzimlər".

"Biz bu tecrubiye heyata keçirdiyimiz dini siyasetin uğuru təminatı kimi qəbul edir və mövcud ictimai-siyyasi sahilin, vətəndaşın hemşəyiliyinin, nümunəvi dözümlülük mühitinə vacib amili kimi dəyərləndiririk".